



Tələsə-tələsə yemə -

daimi olaraq tez-tez qidalanma, tələsə-tələsə yemək həzm sisteminə mənfi təsir göstərir.



Tez-tez edilən qələyənaltılar -

bu zaman həzm sistemi daimi olaraq qida həzminə yönəldiyi üçün orqanizm istirahət edə bilmir. Qələyanaltılar alma, taxıldan hazırlanan batonlar, meyvələr, yoqurt, kəsmik, qoz-fındıq ehtiva etməklə sağlam tərkibdə olmalıdır.



Səhər yeməyinin ötürülməsi -

səhər yeməyi qida qəbulunun ən vacib mərhələsidir. Səhər yeməyini qəbul etmədikdə qanda şəkərin miqdarı normadan aşağı düşdüyündən gündəlik aktivlik azalır.



Qida qəbulundan sonra fiziki aktivlik -

orqanizmin öz funkisiyalarını yerinə yetirməsinə şərait yaratmaq üçün qida qəbulundan sonra ən azı 15 dəqiqə istirahət etmək lazımdır.



1003
Çağrı mərkəzi

**QIDA MƏHSULLARI İLƏ
BAĞLI ŞİKAYƏTLƏRİNİZİ
BİZƏ BİLDİRİN!**

Bu çap materialı

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən

UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilən "Məktəblilərin qida bələdçiləri" pilot layihəsi çərçivəsində hazırlanıb.



ZƏRƏRLİ QIDA VƏRDİŞLƏRİ

İSTEHLAKI TÖVSIYƏ OLUNMAYAN ZƏRƏRLİ QİDALAR:

-  **Qazlı-şəkərli içkilər**
-  **Ağ un məmulatları** (tort, keks, bulka, ağ çörək və s.)
-  **Kolbasa-sosis məhsulları**
-  **Fri-kartof/kartof qızartması**
-  **Mayonezli qidalar** (salatlar, döner, burger və s.)
-  **Konservləşdirilmiş şorbalar**
-  **Pizza**
-  **Fast-fud**
-  **Popkorn**
-  **Çipslər**
-  **Ketçup**



Gündəlik qidalanma zamanı çalışmaq lazımdır ki, bişmiş qidalardan əlavə çiy qidalar da mütləq qəbul edilsin. Belə ki, qəbul edilən çiy qidanın (meyvə-tərəvəzlər) miqdarı bişmiş qidadan 2-3 dəfə çox olmalıdır.



Zülal (yumurta, süd, ət kimi məhsullarda daha çox rast gəlinən maddələr), karbohidrat (çörək, makaron, taxıl əsaslı yeməkləri tərkibində daha çox olur) və yaqlar (süddə, günəbaxan, fındıq kimi məhsulların tərkibində daha çox olur) qidada mövcud olan üç əsas qida maddələridir. Qida maddələri orqanizmin funksiyalarını yerinə yetirmək üçün ehtiyac duyduğu maddələrdir.

Tərkibində zülal olan qidalar:

-  Yumurta
-  Süd və süd məhsulları
-  Quş əti
-  Balıq
-  Dəniz məhsulları
-  Qırmızı ət
-  Mərcimək
-  Badam

Sağlam yaqlarla zəngin qidalar:

-  Avokado (meyvə növü)
-  Zeytun
-  Təmiz zeytun yağı
-  Qoz-fındıq
-  Günəbaxan
-  Qızıl balıq
-  Süd



Tərkibində sağlam karbohidrat olan qidalar:

-  Meyvə-tərəvəzlər
-  Qarabaşaq yarması
-  Yulaf
-  Quru lobya
-  Qəhvəyi düyü
-  Noxud
-  Qarğıdalı

Qidalanma rejiminə riayət edilməməsi

Qeyri-müntəzəm qida qəbulu - qidalanma rejiminə riayət edilməsi orqanizmin düzgün işləməsinə yardım edir;

Gəzə-gəzə yemək və ya televizor qarşısında yemək - qidanın normal şəkildə orqanizm tərəfindən mənimşənilməsi və həzm edilməsi üçün qida qəbulu sakit şəraitdə aparılmalıdır.

Gecə saatlarında qida qəbulu - gün ərzində sonuncu qida qəbulu yuxudan 2-3 saat önce olmalıdır. Belə ki, şam yeməyi yüngül və gündəlik kalorinin (1600-2000 kalori) 20%-ni təşkil etməlidir.